

"Yaxın vaxtlarda  
Azərbaycanla müqavilələr  
imzalanacaq"

"İnanram ki, Şuşa ən qısa zamanda tamamilə yeni  
bir sima qazanacaq".

Bunu Türkiye prezidenti Recep Tayyip Erdoğan Nazırılar Kabinetinin növbəti iclasından sonra açıqlama verərək deyib. "Şuşa Bayannaması ilə ölkə arasıda əlaqələrə yönələn dənəm başlayıb. Yaxın vaxtlarda Azərbaycan bir çox müqavilələr imzalanacaq və qardaşlığımızın hətqiçi töməni dəha da gücləndirəcəyik". R.T.Ərdoğan Şuşaya gedən yol boyu işğal və mühərbi dövründür ağır noticələrini gör-dükənləri qeyd edib. "Hər yənnin neçə məhər edildiyini müşahidə etdi. Bütün dünya, Minsk qrupu, Qərbi olənlər golib 30 ilə buraların nə hala düşüyünü görməlidir. İnanram ki, şəhərin və infrastrukturunun yenidən qurulduğu bu bölgən gecə bir il orzindo tamamilə yeni bir simaya sahib olacaq. Bu qotiyoti, inam Prezident İlham Əliyevin iddium. İnşallah işğaldan azad edilən Qarabağ torpaqları qısa zamanda çəkəlonəcək. İllörür voton həsrəti çəkən qardaşlarımızın təzlik-lə evlərini qayıtmış üçün Türkiye olaraq üzərimizdən işi etməyə həsrət və bunu davam etdirəcəyik. Ermenistan qarşısında çıxacaq fəsili döyərdiləndir, bölgənin sülh və sabitliyindən on cəf fayda götürənlərdən biri olacaq".

## Dövlət qulluqçuları nə qədər maaş alır?



2021-ci il yanvarın 1-ne ölkədə dövlət qulluqçularının sayı 26,7 min nəfər olub ki, onların da 27,5 faizi-ni qadınlar təşkil edir.

Dövlət Statistika Komitesindən verilən məlumatə görə, dövlət qulluqçularının 6,4 faizi dövlət orqanlarında inzibati vəziyəflərinə ali - 3-cü təsnifatı, 3,5 faizi 4-cü təsnifatı, 12,3 faizi 5-ci təsnifatı, 8,4 faizi 6-ci təsnifatı, 48,8 faizi 7-ci təsnifatı, 20,6 faizi isə dövlət qulluğunun yaradımı vəzifələri üzrə işləyir.

Dövlət qulluqçularının 6,3 faizi 1 ilədək, 25,2 faizi 1 ilədən 5 ilədək, 24,4 faizi 5 ilədən 10 ilədək, 17,8 faizi 10 ilədən 15 ilədək, 26,3 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının 2,7 faizini 25 yaşadək, 13,7 faizini 25-29 yaşda, 16,8 faizini 30-34 yaşda, 14,8 faizini 35-39 yaşda, 12,3 faizini 40-44 yaşda, 9,1 faizini 45-49 yaşda, 8,7 faizini 50-54 yaşda, 10,9 faizini 55-59 yaşda, 9,2 faizini 60-64 yaşda, 1,8 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.

2020-ci ilə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 18,9 faiz artaraq 1215,5 manat təşkil edib.

## Azad olunan ərazilərdə daha 196 mina aşkarlandı



Azərbaycan Respublikasının Minatomızləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan verilən məlumatə görə, iyunun 14-dən 19-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cobra-yıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhine 89, tank əleyhine 107 mina və 11 partlamamış hərbi sursat aşkarlanaraq zororsızlaşdırılıb. Noticədə 1 111 085 m<sup>2</sup> (111 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənilib.

## ÜST-dən pandemiya ilə bağlı nikbin açıqlama

Dünyada koronavirusa yoluxma halları ardıcıl olaraq səkkizinci həftədən azalır, öltümlə noticələnən hallarda isə ardıcıl olaraq yedinci həftədən azalma müşahidə olunur.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Bunun yaxşı xəborlər olduğunu qeyd edən Qebreyesus deyib ki, lakin yeni infeksiyalar və ölümürlər hələ yüksək səviyyədə olaraq qalır.

ÜST rəhbərinin sözlərinə görə, ötən həftə 2,5 milyondan çox yoluxma və 64 mina yaxın ölüm hali qeyd olunub.

iradə TUNCAY

Logo,  
logotip  
bilirsiz də  
yəqin?



Logo, logotip bilirsiz də yəqin... Mütləq bilirsiz. Hər hansı bir əmtəəzin üstündə hansı logonun olmasının necə altına gəlməsi burbaşa təsir edir. Və ya kimin hansı ölkədən olmasından etibarət? Futbolçu məsələn -hardan galonda qıyməti olur? Futbol ölkəsindən. Kino üçün hardan dəvət edirlər? Yenə həmin ölkələrdən. Uşaqlar xaricdə oxuyub galonda bəh-bəh eləmərlik? Hər ölkənin adı da öz qiymətini müyyəyan edir.

Indi bu kompleksi anlaya bilmirəm. Niyə dava düşüb? Onlarmı zəbənləri burda çalışanda normal idi? Arxayı idik də... Büyük ölkədə də. Onlara səyəkənirik də. Bu qız niyə belə qıçqı yaratdı? Həzərəm özü haqqında film istəyir? Gələcəkdə olar da. Biz də yekələndə. Bizi matbuatımızdan xari-ci ölkələr istifadə edəndə, bizi də harasə dovat edəndə.

Həzərəm, deyə bilərik ki, mühərbi bizim idi. Doğru!!! Amma biza istinadən xarici eñflər cıxa bilmədik axı. Bölgəsən gic höllə edirdi cıxış imkanlarını.

Əsərləşməyin, Mıqyas hall edir hər şeyi... Onların köşə yazarları hara qədər nüfuz edir? Kim harda, nə qədər tanınır?

## MÜXALİFLƏR İQBAL AĞAZADƏNİ HÖVSELDƏDƏN ÇIXARTDLAR



Ümid Partiyasının sədrini İqbala Ağazadə radikal müxalif partiyaların və ele-çə de bəzi müxalif partiya-ların sədrlerini çox sərt ələşdirdi. İqbala bəyin bu məsələ ilə bağlı məqəlesi-ni saatlarında və qəzetimizdə oxuya bilərsiniz.

## SƏHİYYƏ NAZİRİ DEYƏSƏN ELƏ ƏVVƏLKİ KİMİ İŞLƏYİR



Təpialanın yeri  
dayışib,  
hələ ki cam  
dəyişmir.  
Inanaq ki,  
tezliklə  
bu  
nazirlik  
do  
böyük  
islahatlar  
həyata  
keçirə-  
cək.

Baş həkimlər bir az özloruna çəki-düzən versələr yaxşı olar. Əlli illəri on çox baş həkimlər incidir - bəzən haqlı, bəzən haqsız. Haqsızlıq dəha çoxdur.

Iqbal Aghazade

## Azərbaycan siyasetində çox pis ənənə yaranıb - inkarçılıq...

Bax:seh-3



Bu gün saatımızda "Ful-ya" filmi haqqında iki-üç məqələ dərc edib öz münasibətimizi bildirəcəyik və dəha sonra bu məsələyə nöqtə qoyacağıq.

Bu bir xalq qəzeti



Gündəlik hüquq qəzeti

Qəzeti 1990-ci ilin  
iyulundan çıxır

Nö 65 (5897) 22 iyun 2021-ci il

Qiyməti 30 qəpik

## İlham Əliyev: "Pakistanla birgə hərbi təlimlər planlaşdırılmalıdır"



Azərbaycanla Pakistan arasında əməkdaşlıq uğurla inkişaf edir. Buz müdafiə və müdafiə sənayesi sahəsində çox yüksək seviyyəli tərəfdəşlik nümayiş etdirilir. Sizin bizim ölkəmizə səfəriniz bunun dəha bir göstəricisidir. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İsləm Republikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacavanı qəbul edən zaman deyib. "Biz Pakistanın müdafiə sənayesi

mehsullarına çıxışımız olduğuna görə məmənunuq. Bütün həyətini kimi, bizi bu mehsulları alırıq, bu da bizim hərbi potensialımızı gücləndirir. Düşünürəm ki, qarşımızda ilərde biz hərbi əməkdaşlığını genişləndirməli və tərəfdəşliğimizi gücləndirməli üçün birgə hərbi təlim və başqa təşəbbüsler planlaşdırılmalıdır. Əminəm ki, bu və bir çox başqa məsələlər hemkarlarımıza müzakirə mövzuları kimi sizin gündəliyinizdə olacaq".

## Azərbaycanda COVID-19-a garşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhine 215 vaksin vurulub.

Nazırılar Kabinetindən Operativ Qərargahdan verilən məlumatə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 204 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 2989673, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1949646, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1040027 təşkil edir.



## Beyləqanda ağır qəza: 1 ölü, 3 yaralı



Beyləqanda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol naqliyyat hadisəsi baş verib.

Qəza dünən saat 12 rəsəldərən Boğrəmtəpə-Mingəçevir avtomobil yolunun Beyləqan rayonu orasından keçən hissəsində qeydə alınub. Belə ki, Beyləqan rayon Türkələr kənd sakini, 1958-ci il təvəllüdü Aydinov Murad Nüpli oğlunun idarəti tərəfində 11-BJ-137 dövlət nömrə nişanlı VAZ-2101 və Beyləqan rayon İkinci Aşağıl kənd sakini, 1958-ci il təvəllüdü Ağayev Hidayət Səidimran oğlunun sükan arxasında olduğu 11-BX-921 dövlət nömrə nişanlı VAZ-2107 markalı avtomobil toqquşub.

Hədiyyə nəticəsində VAZ-2101 markalı avtomobilin sürücüsü dünyasını döyişib, digər avtomobilin sürücüsü və sərnişinleri - Beyləqan rayon İkinci Aşağıl kənd sakini Pətiyəva Güləndəm Kərim qızı və Paşayeva Zülfüyyə Kərim qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Beyləqan rayon Mərkəzi xəstəxanasına yerləşdirilir. Fakt arasdırılır.

## Ermənistanda keçirilən seçkilərə münasibət

Bax:seh-2

## ANALAR Ağlatdı Köçəryani



Əli təkcə bizim xalqımızın deyil, həm də erməni xalqının qanına batmış , coçug qatılı Köçəryan seçkilərdə Paşinyana 3:1 ududuz. Rusiya Köçəryanı hakimiyətə getire bilmedi.

Səbəb aydın, artıq erməni xalqı da yorulub, usanıb. Erməni anaları da övladlarının başqa dövlətin torpaqlarında qırılmasını istəmir. Ona görə də Birinci Qarabağ mühərbişəsinin "qalibi" Köçəryana deyil, ikinci Qarabağ savaşının meğlubu Paşinyana səs verdi.

Həmi baxır.  
- Kəmək edin!!!  
Aqil müəllim də üzə  
bilmir, əsəbi halda  
ayaqa durub sahildən:  
- Rəhmətliyin oğlu,  
bir bələ dil öyrənənə-  
cən üzməyi öyrənəy-  
din də...

Səxavət Məmməd

## Filmi, Fulyanı boş verin

Bax:seh-3

## İranın Buşehr AES-i fəaliyyətini dayandırıb

İranın cənubunda yerləşən Buşehr Atom Elektirk Stansiyası (AES) bir neçə günənən fealiyyətini dayandırıb. Bu bareda İranın Atom Enerjisi Təşkilatı açıqlama yarab.

Məlumatə görə, stansiyada bir sıra texniki nəsənlərlər yaranıb. Buna görə qarşısındakı bir neçə gündə temir aparılımdan sonra stansiya yenidən İranın elektrik şəbəkəsinə qoşulacaq. Qeyd edək ki, İranın Buşehr AES-nin 1-ci bloku 2011-ci ilde fealiyyətə başlayıb. 2013-cü ilde blokun istismarı Rus Atom Şirkəti tərəfindən İran şirkətinə təhlil edilib. 2013-cü ildən bu blokda maksimum elektrik enerjisi, yəni 1 mln megavatt saat elektrik istehsal olunub. Beynəlxalq standart qiyəmlərlə əsasən, AES-de istehsal olunan elektrik enerjisinin minimum qiyməti texninin 4 milyard dolardır.

## ETSN xəbərdarlıq etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkədə isti hava şəraitini ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeoroloji Xidmətindən verilən məlumatə görə, həftə ərzində Bakıda və Abşeron yarımadasında 35-39, iyunun 24-25-də Bakı şəhərinin bəzi ərazilərində 40-42, respublikanın rayonlarında 35-40, iyunun 24-25-də isə aran rayonlarında 42-44 dərəcəyədək yüksələcəyi gözlənilir.

Həftə ərzində Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi

## Azərbaycanla Türkiye arasında daha bir sənəd təsdiqlənib



Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiye Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığı dair Protokol"un təsdiq edilməsi barədə qanunu imzalayıb.

Protokol 2021-ci il fevralın 19-da Ankara şəhərində imzalanıb.

## Goranboyda yol tikintisine 13,5 milyon manat ayrılib

Prezident İlham Əliyev Goranboy rayonunun Əlirzali-Xan Qərvənd-Səfikürd-Tap Qaraqoyunu avtomobil yoluñun tikintisi ilə bağlı əlavə təbərlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, otuz bir min nəfər əhalinin yaşadığı 8 yaşasın məntəqəsinə birləşdirən Əlirzali-Xan Qərvənd-Səfikürd-Tap Qaraqoyunu avtomobil yoluñun tikintisinin başa catdırılması məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət bütçəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzarət tutulan vəsaitin bölgüsü"nün 1.1.7-ci yarımbəndən göstərilmiş 13,5 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayırlıb.

Maliyyə Nazirliyi bu Sərəncamin 1-ci hissəsində göstərilən mebləğdə maliyyələşməni təmin edəcək.

Nazirler Kabinetinə tapşırılır ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

## Azərbaycan ilə Pakistan arasında birgə təlimlərin keçirilməsi barədə razılıq əldə olunub

Azərbaycan ilə Pakistan arasında birgə təlimlərin keçirilməsi barədə razılıq əldə olunub. Müdafiə Nazirliyindən verilən məlumatla görə, iyunun 21-də Azərbaycan Respublikası Müdafia naziri general-polkovnik Zəkin Həsənov ölkəmizdə rəsmi soñərdə olar. Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generali Qamar Caved Bacva "Şəhəf kitalı" heyəti ilə görüşüb.

Əvvəlcə qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, orazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarıñın mözərlərini ziyaret edərək ölkələrə güllə dəstələri qoyub.

Sonra Müdafia Nazirliyində rosmi qarsılaması keçirilib. Qonaq fəxri qarovulun öündən keçidkən sonra hər iki ölkənin dövlət həmləri soslöndürülər. Protokola uyğun olaraq ordु generalı Qamar Caved Bacva "Şəhəf kitalı" imzalayıb.

Görüşdə xalqlarımız arasında dostluq və qarşılıqlı etimadın, eləcə də Azərbaycan-Pakistan əlaqələrinin yüksəkən xələd inkişaf etməsindən və strateji torofşəlinin seviyyəsindən məmənnüñ ifadə olunub, ölkələrimiz arasında bəyənəlxalq hərbi əməkdaşlığın əsas istiqamətləri nözərdən keçirilər.

Müdafia naziri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı canab İlham Əliyevin komandanlığında Vətən mühabibəsi Azərbaycan Ordusunun şanlı qəblesini ilə başa çatdı və torpaqların işğaldan azad edildi. Nazir Azərbaycan Ordusu torofşəində keçirilmiş uğurlu hərbi omolyiyatlar və Ordumuzun bu mühabibədə qazandığı döyüş təcrübəsi haqqında qonaqə etrafı məlumat verib.

Azərbaycan-Pakistan hərbi əməkdaşlığının inkişaf etməsindən məmənnüñ ifadə edən general-polkovnik Z.Həsənov Azərbaycan ədaləti məvqeyini bütün seviyyələrde, cümlədən bəyənəlxalq əlaqələrdə destəklədiyinə, həmçinin ölkəmizdən göstərilən humanitar yardım və monitörlü dəstəyə görə Pakistan rohbarlıyinə və xalqına minnətdənliklə qəbul edib.

Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rohbarlarının dostluq münasibətlərinin mühüm rol oynadığını deyən general-polkovnik Z.Həsənov bu cür görüşlərin qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından vacibliyinə xüsusi vurguluyub.

Öz növbəsində Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Vətən mühabibəsində qazanılan qəlebə və ölkəmizin orazi bütövlüğünün təmin edilməsi münasibətlə Azərbaycan xalqını tövük edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rohmet, yaralılara isə şəfa dileyib.

Xalqlarımız arasında tarixən dostluq əlaqələrinin olduğunu qeyd edən ordu generalı Qamar Caved Bacva bu münasibətlərin digər sahələrdə olduğu kimi ölkələrimiz arasında ikiterəfli hərbi əməkdaşlığın inkişafına böyük töhfə verdiyini bildirib. Səmimi qəbulu görə minnətdərlərin ifadə edən ordu generalı Qamar Caved Bacva azad edilmiş orazişələrin minnərdən və parlamentməs sursatlarından təmizləndirməsi prosesindən başlanğıcda mütəxəssisərlərin də istirak etməyə hərəkət etdi. General həmçinin iki ölkənin hərbi sahədə əməkdaşlığını keyfiyyətə yeri müstəvəti çoxlarla üçünə digər məsələlər ətrafında.

Hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi zamanı dağ tolimi mərkəzlərinin birgə istifadəsi və dağ-tolimi həyətinin hazırlanması, həmçinin birgə təlimlərin keçirilməsi barədə razılıq əldə olunub.

Sonda tərəflər hərbi əlaqələrin hər iki ölkənin məraqlarına cavab verdiyini əsas götürərək bu sahədə səyərlərin daha da artırmamasının zərurılığını qeyd edib, hərbi qulluqçuların təcrübə məbadilisi möqsədilə qarşılıqlı soñərlərinin taşķılı və bir sira digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.

# "Biz birlikdə güclüyük"

## Vətən müharibəsində olduğu kimi, pandemiya ilə mübarizədə də birlikdə olacaqıq

Bir iləndə artıqdır ki, dünyada demek olar ki, həyatı iflic vəziyyətinə getiren koronavirus pandemiyası ilə mübarizə davam etməkdədir. Dünya səhiyyə sisteminde çalışan mütəxəsəsler pandemiyadan yeganə xilas yoluñun vaksinasiyada olduğunu bildirlərlər. Vaksin etdirmek insanı və ətrafindakıları qorumaq üçün ən yaxşı əsildür. İnsanı 1 və ya 2 həftə xəstə edən COVID-19 virusu qohumlar, uşaqlar və ya iş yoldaşları üçün əlümünlə ola bilər. Dünyada hər il yüzlərlə insan peyvənd olunmadığı üçün vaksin tövsiyə edilən xəstəliklər ucbatından həyatını itirir, uşaqlarına, valideynlərinə və mesuliyət daşıdığu insanlara qarşı öz öndəliklərini yerinə yetirə bilir.

Vaksinlər xəsteliyi yoxlama zamanı aşırılaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. Immun sistemi vaksini qəbul edir və ona qarşı anticimislər yaradır. Organizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəlikle qarşılaşdırma hazırlıqlı olur və ağırlaşmanın qarşısı alırmır. Vaksin öldürülən və ya zəifləndilmiş mikroplar və onların ifraz etdiyi bəzən xəssəli maddələr olduğu üçün xəsteliyi yoxlama zamanı qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsiz yoxdur. ÜST-in məlumatına görə 2000-2017-ci illər arzində qızılca xəsteliyi ilə bağlı ölümlərin sayı 80% azalıb. Müsəris peyvəndlər milyonlarla insanın həyatını xilas edib. Peyvəndlər icad olunanın qədər her il bu xəstəlikdən təxminen 2,6 milyon adam ölürdü. ÜST-in məlumatına görə 2021-ci ilə 27 fevral tarixinde koronavirus xəsteliyinin Azərbaycan ərazisində yarada bileceyi təhlükənin qarşısının alınmasına dair Fealiyyət Planı" təsdiq edildi, 2020-ci il 27 fevral tarixinde koronavirus xəsteliyinin Azərbaycan ərazisində yarada bileceyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçiriləsi məqsədilə Nazirler Kabinetinin yanında aidiyyəti dövlət organlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərarğan yaradıldı və bütün bu tədbirlər pandemiya ilə mübarizədə öz müsbət təsirini göstərdi.

Prezident İlham Əliyev 2020-ci ilin aprel ayında nazirlerin iştirakı ilə keçirdiyi iclasda söyləmişdir: "Bizim üçün prioritet məsələ, - men bunu qeyd etməş, bərə də demək istəyirəm, - insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsi".

Bu aydın hədəflər nəticəsində Azərbaycan səhiyyə sistemi tez bir zamanda COVID-19-la mübarizəyə sefər edildi və pandemiya sebəbindən işsiz qalan əhalinin sosial müdafiəsi gücləndirildi. Uzaqqorən və əvvəl qərarlar Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ölkələrin arasında ilk cərgəde qərərləşməsinə səbəb oldu.

Azərbaycan dövləti daim əhalinin sağlamlığından düşünür. Nazirler Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında COVID-19 xəsteliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası" qəbul olundub.

Prezident İlham Əliyevin böyük üzəqərənlikle ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz behəresini verib.

Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir.

Sağlam və firavan gələcək öz ali-müzəddər. Əhalidən kütləvi immunitet xəsteliyi yoxlub sağalanlar və vaksin etdirənlər hesabına yaranır. Həzirdə ölkəmizdə 2,9 milyon vaksinasiya olunan, 330 min nəfər isə xəsteliyi yoxlub sağalan şəxsdir. Yalnız ölkə əhalisinin 70 80%-dən çoxundakı kütləvi immunitetin yaranması epidemioloji sabitlik yaradır. Azərbaycan xalqı pandemiya ilə mübarizədə Vətən müharibəsində də "Biz birlikdə güclüyük!" düşüncəsi ilə qalib oldu. Vaksinasiya prosesində də bu belə olacaqdır.

Aqil Abbas

# ANALAR AĞLATDI KÖÇƏRYANI

Əlli təkcə bizim xalqımızın deyil, həm də erməni xalqının qanına batmış , cocuq qatılı Köçəryan seckilərde Paşinyana 3:1 ududzu. Rusiya Köçəryanı həkimiyətə getirə bilmədi.

Səbəb ayındı, artıq erməni xalqı dəyərək, usa-nı. Erməni anaları da övladlarının başqa dövlətin torpaqlarında qırılmasını istəmir. Ona görə də Birinci Qarabağ müharibəsinin "qalibi" Köçəryana deyil, ikinci Qarabağ savaşının meglubu Paşinyana səs verdi.

Quant Matevosyanın əsərlərinin birində belə bir episod var. Atası övladına nəsibət verir ki, oğlu, bu cıçır Kolani kəndində gedir. Əger bu təyafü dəst olsan ömrü boyu yaxşılıqlarını görsən. Yox, əger düşməncilik eəsanın başını çomaqla azaqlı.

Ermənilərin Quant Matevosyanı yox, Zori Balayani və zoribalayları dini mələkləri son nəticədə başlarının "dəmir yumruq"la azılsmasına səbəb oldu.

Ermenistan dörd tərəfdən türkərin əhatəsində. Gürcüstən tərəfdən də, İran tərəfdən də Ermenistan sərhədindən yaşayış türkəldi. Əger ermənilər bizlər-le adam kimi yaşamaq istərlərse yaşaya biləcəklər, eks hədəf, nəfəslər daralacaq və boğulacaqlar.

Ağıllı ermənilər bunu bilir. Amma faşist siyasetçilər bu xalqı necə xəsta salıbsa, ağıllı ermənilərin onları yola getirmələri uzun bir zaman tələb edir. Deyə-sən, o zaman başlayıb. Və başlarına dayən "dəmir yumruq" onları yaxınlıqda qazanıb.

Bəli, erməni anaları müharibəyə deyil, sülhə, emin-amanlığa səs verək idbar sıfırlı Köçəryani atdırıx zibliliyinə.

İndi Köçəryan deyir seckini tanımır. Dündən tanınma. Tumanbağıni bağlamaq çox gedir. Seçkive qoşulub baraj keçə bilməyən digər partiyalar da Köçəryani dəstəkləmədi, yəni seckini tanıdı.

İndi Paşinyan erməni xalqını xarici dövlətlərin nö-kərəciliyindən xilas edib adam kimi yaşada biler. Hər-cənd ki adam kimi yaşamaq istəməyənleri adam eləmək çox çətindir.

## AZƏRBAYCAN ÖZÜNÜ TAXILLA TƏMİN EDƏ BİLƏR

Har bir milyon ton taxıl idxlər edirik. Və buna da yüz mil-yon dollarla artıq pul xərcləyirik. Halbuki özümüz özümüzü taxilla təmİN edə bilirik.

Bu il sahələrin hər hektardan 29,1 sentner arpa götürür-müsəkk. Buğda yığımı da sürətlə davam edir. Məhsuldarlıq hələ ki, 30-31 sentnerdi, amma 31 sentnerdə qədər qalxa biləcək.

Su ambarlarımızın əksəriyyəti erməni işgalı altında olduğunu adətnən idiyək sədən çox korluq çəkirdik. Artıq Sugovuşan, Xaççınçay və Kəndələnçay su anbarları bizim ix-tiyarımızdadı. Təkçə Kəndələnçay su anbarı 62 min hektar arzazını suvarı bilir. Tezliklə Sərsəng su anbarı da bizim ix-tiyarımız keçəcək. Və yüz min hektarlarla əkin sahələrindən korluq çəkəcəyik.

Həzirdə elə təkçə Ağdamın minalardan təmizlənmiş orzasi-sindən 10 min hektar taxıl əkilib və artıq biçilir. Bu torpaqlar da bərəkəti torpaqlardır. Vaxtilə bu torpaqlardan 50 sentner taxıl gotürürdürlər. İndi lap təzə-təzədə deyin olsun 40 sentner. Bu, 40 min ton taxıl deməkdir.

Ermənilər işgal altında olan torpaqlarımızdan 200 min ton taxıl gotürürdürlər. İnşallah, biz bu rəqəmi 500 min ton a-cadır.

Əgər yaxşı əkib-bəcərsək hektardan məhsuldarlığı 40-45 sentnerə qatdırıb bilərik. Və onda bizim xarici ölkələrdən təxil almağı ehtiyacımız qalmaz.

Əkinçilərimiz və biçincilərimiz bol bərəkət arzulayırıq.

Səməd Vurğun neca deyirdi:

Cörək bol olarsa, basılmaz Vətən!

Mehriban Cəfərova

Ermənistanda keçirilən seckilərə münasibət



Yazıcı Şərif Ağayar: Ermənistanda keçirilən növbədən parlament seckilərində Nikol Paşinyanın mühabibədə mögələm olmasının məzakaralarla başlıb. Səməd qəbulu görə minnətdərlərin ifadəsi təsdiq edildi. COVID-19-a qarşı hazırlanmış peyvəndlər dünyada təxminen 3,9 milyon yaxın insanın ölümüne səbəb olan pandemiyanı dəydəndən keçirib. Vaksinasiya ilə medeni həyatı carnanacak (konsertlər, kino, teatr, sərgilər və s.) insanların gündəlik həyatında sosial aktivliklərtək. Peypənd milyonlarla insanın ölümünü qarşısının alınması, səhiyyə sistemini rahatlaşdırması və xəsteliyi xərcənən qəsəbələrin azaldılması tələb edilir. Peypənd qəbul edən qəsəbələri 10 noyabr bayramının qəsəbəsi.



Səxəvət Məmməd

# Filmi, Fulyanı boş ve-

Filmi, Fulyanı boş verin.

Azərbaycan mətbuatı müharibəyə hazır id? İci TV-lər qarşıq, hansı redaksiyada zirehli gödəkçə, dəbilqə, ilkin tibbi yardım çantası da-xil, jurnalisti gözləyən hazır ruqzaq var id? Tovuz hadiselerindən sonra polisin hadiyyələri sayılır.

Olkədə ne qədər ixtisaslaşmış müharibə jurnalisti var id? Hərci-lərlə dostluq etmək, onlara qol-boyun şəkil çəkdirmək demədim. Malı mala qatmayı.

Adəten bir işə başlayanda ilk ki-me təklif edərlər? Ən azı sahəni bi-lənə, o sahədə pis-yaxşı ixtisaslaş-sa. Müharibədən əvvəl iki (Bey-leqan və Bərdə) mətbuat qərgar-hının formalasacağı məlumatını al-mışdım. Karyerası boyu maqazin-dən tutmuş, beynəlxalq siyasetə qədər hər şeyden yəzmiş adamları bəle dəvət etmişdilər...

Müharibədən bir gün əvvəl cə-həyədim. Yeri gəlmüşən, müharibə vaxtı mənə nə zirehli gödəkçə, nə də dəbilqə verildi. Ancaq ilkin tibbi yardım çantam son dərəcə zəngin id. Döyüşlər vaxtı çox əlim-dən tutdu.

Yeri gəlmüşən, zirehli gödəkçə-lər və dəbilgələr Türkiyədən gön-dərilmişdi, bizimkiler isə onu kime gəldi verdilər. Jurnalisticə ilə əla-qəsi olmayan neçə adadma üzəri-nə "PRESS" yazılın, gödəkçə gör-düm.

Bilirsiniz də, cəbhə bölgəsində jurnalistlərin işləməsi icazəli idı axı. Yeri gəlmüşən, ilk əraziyi gi-rib, geri qayıtmagım arasında 9 gün fərqli oldu. Cımmək üçün vali-deyinlərinin yasadığı yera (ələ ora da cəbhə id) gedəndə polis saxla-di. Bir neçə gün sonra manim ica-zə məsaləm də hall oldu. Ələ bili-siniz, icaze olanda jurnalisticə işlə-məsinə icaza verirdilər. İcazələr 5 dəfə polis saxlayıb. Kiçik mə-sələləri demirəm. Bir dəfə də, geca-oluğu üçün bildiyiniz bütün hü-quq mühafizə orqanları saxlamış-

di. Elə bil terrorçuydum. Siz ancaq xəberi oxumusunuz (Doğru olanı da budur), ne zümlər çəkdiyimi kimse bilməyib (Minnət vurmək üçün yazmamışam). Öz evimizde gecələyəndə hər evdən çıxanda mamami aldatmışım ki, narahat olma, gödəkçəm, dəbilqəm var, ağırdı deyə, özümlə daşırımdır.

İki dəfə jurnalistlərin arazini çə-kib, yayındığa görə, həmin yerlərin vurulmasına baradə malumat yawıldı. 19 oktyabr 2020-ci il tarixində Tərəfdən pambıq zavodu vuruldu. Mənə elə həmin gün zəng edib de-di ki, bəzi Türkiyəli və yərli jurnalistlər həmin yerin yanından canlı yayına çıxıb, ermenilər de-panı vurub.

Hadisə dəqiqdir, ermənilərin ona görə vurub-vurmaması mənə deyilen fərziyyə.

Ərazilər gedərən, polis saxladı, dedi, sanın adın var, ancaq sürücü olmaz, onun adı siyahida yoxdur. "Gözəl görülen yerdir, meni düşür-qötür qaytsın", dedim, icazə verme-di. O yolu da bir elə ləvazimatla piyada getmişdim.

Bunu niya yazıram? Məhz ayın 19-u bütün mətbəutu geri çəkdi. Mənə də zəng edədilər. İcazənin ke-cəriliyi qalsın deyə, ya Gəncə, ya Mingəçevir təklif edildi. Dədim, ağ-damlıyam. Ata evində qalacam. Gəncəde, Mingəçevirdə jurnalist kimi oturmaqdansa, burda ağdam-lı kimi oturacam. Heç nə demədi-lər. Təbii ki, oturmadım. İki gün sonra polis mənə saxladı. Dedi, si-yahida adın yoxdur. Dədim, ola bil-məz.

Siyahını göstərdi. Düz deyirdi, yalnız və yalnız xarici media işçilərinin adları siyahıda vardi. Həvəsim yoxdur arxiv qurdalamaya, şəklin çəkməşəm, durur.

Bunları niya yazıram? Bizim in-santalar ancaq Türkiye mediası işlə-yirdi, bizim jurnalistlər işləmirdi fi-kirli səsləndirirlər. Boş, mənqısqız, mənasız söhbatlardır. Mümkün de-yil, kimsə mütləq deyəcək ki, niya

etiraz etmirdin? Müharibə ged-e-gedə etiraz edirdim, yazırdım.

Əsində bəzi miflər var ki, onları dağıtmış iki vur ididir. Sadəcə b-i-lərənən, onu etmirsən.

Gəncənin vurulması və ordakı facia ilə bağlı. Ərazilər kimlər çək-di? Türkiyəli jurnalistlər. Hami da onlara təşəkküd edir. Mən da tə-şəkkür edirəm. Ancaq yərli jurnalistlər məhz buna görə tənqid olu-nannda, onlar cavab verməsə de, cavab verməyi özüümə borc bili-rəm.

Sual - arkadaşlar, gəcənin o vax-tı, ərazilərinci kim çəkə bilerdi? Cox səda cavabı var - həmin ərazilər qalanlar. Həmin gecə Gəncəde hansı jurnalistlər qalıbsa, onlar da ordan canlı yayım etdi, ordan op-erativ məlumat verdi. Bu qədar sa-dədir. Heç nə demirəm, ətraf ərazilən orə getmək mesafəsinə qoyun bir konara, postlarda polisə mü-bahisə edənə qədər səhər açılar-di...

Bərədə ikinci dəfə vurulanda tam təsəddüfə ərazidə idim. Mərmi havada necə açıldı, nece düşdü gözü-mün qabağında olub. Həmin ərazilədə neinki türkiyəli jurnalistlər, yeri-TV-lər canlı yayım verirdi. Yenə yeri tənqid olunur.

Fulyaya istər serial çəksinər. Mən heç bir istisi, soyuğu yox-dur.

Ancaq hadisəleri bilib-bilmədən, yeri jurnalistləri yerdən-yera vur-maq doğru deyil. Yerli jurnalistlərə xaricini müqayisə edə bilərsən, yeri jurnalistləri bayənməyə de-bilərsən, bu hər kəsin özəl haqqıdır.

Ancaq insanların haqqına da git-meyin.

Əsində biz xarici sevənik. Yu-sifçiləndən 4 bacının qəbri arasında keçən səngəri aylar önce çəkib, paylaşımdırm, heç kimin vecinə de-deyildi. Xarici mediada çıxdı, Hikmat Hacıyev paylaşı, oldu əfsana.

Əsində buyuq.

Azərbaycan siyasetində çox pis əna-ya yaranıb - inkarçılıq...

Milli dövlətçiliyimiz banisi Rəsulzadə inkar edilir, yenidər müstəqillik ha-rekatının lideri Elçibeyin fealiyyəti dan-lır. Adalarını çəkmək yasaq edilməkə ya-naşı, onlara şər-böhtən atılır, təxli-dəyişməye o qədər təz nail olacaqı.

Demokratiya həm də fərqli düşüncəyə hörmət etməkdir. Daha iqtidár kimi düşün-mək yox, iqtidár Rəsulzadən, Elçibeyi sevmir, siz də H.Əliyevi. Fərqiñiz nedir?

Mən H.Əliyevə hörmət edirəm, məni söyürən, müxalifətinə sırasını genişləndir-mək avazına seyredirsən, fərqli düşüncə-mə gərə məne satqın deyirsən.

Bu düşündə tezefküklə iqtidár olmaq istəyirsiniz? Olmasın belə iqtidár.

Sizin kimi düşündən bəti iqtidarı deyiş-mek üçün illərimizi xərcləmişik. Eyni dü-sünləndə adamların bir-biriనə vəzənləşməsi bu dövətə, xalqa, cəmiyyətə na verəcək ki?

Beyanın məzmununu, cəmiyyətə, re-gion dövlətlərinə, xarici audityoruya me-sajını unudub, "ümümmillilər" sözündən narahat olmusunuzsa, təfəkkür və düşün-cəde problem var demək.

Dəyişmək lazımdır. Əls teqdirde, bu iqtidarı deyişməye böyük mənəsələrdən bəti sizlər olacaqsınız.

Tərəfdən kimsəni silmək mümkün ol-mayıb. Nə komunist rejimi, nə mövcud iqtidarı Rəsulzadə və silahdaşlarını sile-bilmədi. Elçibeyi unutdurməq mümkün olmadısa, Mütləlibov ilə təcrid kimi ta-rixidərsə, sizlər niye H.Əliyevi silməye ya ona deyilən hər hansı bir sözə gör-eşməzsiniz?

İçərətli beylər, heç siyasi iddiyasını demirəm, normal, rasional ağılı, məntiqi olan heç kim TARIXLƏR VURUŞMAZ.

Yeterlikdən təsdiq olunurduğunu.

Nə qədər gerçek siyasetə, real hədəf-lər, cəpimizdən öndənlərə bəsi deyil, üstəlik, o kür düşünməyənər de satqın elan etməyə çalışırlar.

Hərəkəti, hərəkatının lideri deyil, keçmişə el-leşəcəksiniz?

Nə qədər diri rəqiblər deyil, dünyasını deyimlərə vururasıcasınız?

H.Əliyev təxli-də, Bəsi deyil, "ümümmillilər", bəsi "eks-president" deyəcək. Bu nəyi deyir ki?

Elçibey xalq ərazilərinin lideri deyib-deyemək nəyi deyir ki?

Almanlar Bismarkla, heç korrupsiyada ittihad olunan Helmut Kohl mübarizə aparmır axı...

Rusiyada da ne Pyotr, ne Yekaterina ilə, ne Qorbaçovla, heç Yeltsinlə de mübərize olunur.

Hami, necə deyərsə, gəbəyini özü keşmek istəyir. Çünki tarixin qiyməti gerçək və amansız olur...

Keçmişət mətbə.

Cüntki DÖVİLƏTƏSƏ, MİLLƏTƏSƏ bilməmişik, qrup, təyfa, kənd, magara tə-fəkküründən uzaqlaşmaq bacarmamışı...

Heç kim imkan vermek istəmir ki, onu tarix və tarixçilər qiyətləndirsin.

Hami, necə deyərsə, gəbəyini özü keşmek istəyir. Çünki tarixin qiyməti gerçək və amansız olur...

Keçmişət mətbə.

Türkəye Prezidenti, hörmətli Rəcəb Tayyib Erdoğanın güləndə Şuşa şəhərini təxli-dərək, Azerbaycanın başkenti, hörmətli İlham H.Əliyevlə birgə Şuşa Şəhərənəzini imzaladı.

Bu şəhərənəzini ittihad olunurdu.

Çünki tarixinin mənətənədən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək, əsaslıdır.

Əsindən təxli-dərək





Emin Piri

## "Öz Fulyamız"

**Her şey borcumuz idi, hem de hamımız üçün. İşte doğusda olan, isterse arxa cəbhədə peşəsindən aslı olmayaq her kəs üçün. O, Azərbaycan vətəndaşı deyidi, amma gözlərindəki sevgi pasportsuz vətəndaşlıq, kağızlara sığmayan milət eşqinin möhürü id. Bir obraz kimi düşün. Şablon adlardan, elə Fulya olsun, o obraz Necə ki, yəhudü əzəblərini, o boyda mühərribe faciesini pianist adıyla filma siyiqdiriblərsə. Bəlli, həc də dünyaya çıxan medya siyiqdiriblərsə-deye bilərsin.**

Uzaq Afrika çöllərində, ya elə Avropasında yaşayınlar bizim həqiqətimizi bildi, nə olacaq, bilmədi, nə olacaq? illərdi BMT-ndən filanına kimi mögər üç rəqəmli qətnamələre kimi bilmirdilər? Özümüzü dünya həqiqəti bilsin köhnə deyimləriyle aldattmağa ehtiyac yoxdu. Önəmli olan, dostlar durumumužu bilir. Yandırıldığımız Dədə Qorquq ocağına görüb, gele bilsin. Müasir dövrde həqiqət nədir, hamı bilir. Bize lazımlı olan elə türk canımıyətinin destayı id ki, bù media da işini gördü. Əsla, bizim medianın işini küçümsemək niyyətim yoxdur. Əksinə, lazımlı olan veziyəti artırmaq üçün gələnlər. Başqalarının onları görməməzliyinə baxmayaraq. Gördülər, bu, hamımızın işi, borcu deyilmə! Mögər bütün bunlar medal, mükafat üçün idi? Elədirse, bir söz demirəm.

Yanına bomba düşmək qəhrəmanlıqlırsa, illərdir partlayış səsinə oyanan cəbhə bölgəsində peşəniyi yerinə yetirən mülliimlər, şəqirdlər, qəhrəman deyilmə! Eləse filmi haqq edirlər. Gəncəye, Bərdəyə o raketlər düşərkən o əhalinin orda olması qəhrəmanlıq deyilmə! Eləse onlar da filmi haqq edirlər. Atəşəs adlı dövrdə səngər həyatı keçirən başı üzündən güllələr viyaldamağı, buna baxmayaraq metr-metr irəli səngər çəken, sm-sm torpaq azad edən əğüllerimizi etdikləri qəhrəmanlıq deyilmə! Eləse filmi haqq edirlər. Ya elə götürük bù mühərbiədə olmağı... Bu barədə geniş danışmayacam. Bunu üçün illah da yazı-pozu adamı olmağı, hansısa peşəye mensub olmağa ehtiyac yoxdu. Hamını qəhrəmansınız, əzizlərim. Hamınızdan bir-bir film çəkilməyi de haqq edirsiniz. Amma haqqınızdə nəse çəkilməyi istərən, mükafat gözlərən zəhməti, cəsarət olmuş bir xanıma kin-küdərət güdmək lazımlı deyil.

Məsələn, belə demək olardı, Fulyadan əkərşinizi, çox gözəl, elə, pakiza... Buna oxşarın da elə cabhəye məktub yanan gələcəyin jurnalıst körpəsindən bir film çəkin! Belə də deye bilərsiniz. Ya elə yuxarıda sadaladıqlarından. Bər də bir jurnalıst tanıyıram. Yaşı 50-ə yaxın. Qələməni ekşərimiz sevdilər. Birinci Qarabağ mühərribəsinin iştirakçısı. Daha sonra illərlə cəbhə bölgəsində zabit kimi xidmet edib. Vətən mühərribəsində də iştirak etdi. Na gileyəndi, nə də bir şey. Sevgi dolu adamdı. Şeir kimi adam. Şeir demişkən məni görərkən ilk bu şeiri demişdi;

*Səni niyə belə sevdim,  
Belə istədim,niyə?  
Canımdakı mİN tikana,  
GüLə istədim,niyə?*

*Eşqdə gizlətdim bu canı,  
Görəmməyən varmı, hanı?  
Həm gizlətdim,həm də hamı,  
Bile istədim niyə?*

*Min illərCün də Allahdan,  
Gecə gündüz,her an,her an,  
Səni qəlbimə həm sultən,  
Həm də... Həm də kölə istədim Niyə?*

Film deyil, filmləri haqq edən bu adam susdu, mühafati Qarabağın azadlığı bildi. O adam İlham Tumas idi... Fulya kimdi? Bir milət, iki dövlət deyildi? Niye ona özəsi kimi yanaşq? O da bizlərdən deyil, bir milətdən deyil? Axi, özünüz deyirdiniz bir milət... Damarımızda axan qan, eyni amal, sevgi deyil, kağızlara sığan vətəndaşlıq, hansısa orqanın möhürü dənə önməldir! Onun haqqında kiçik qaralamanı etməye bilməzdik. Azərbaycan sevən hər kəsi sevirdəm, bu milət uğrunda nəyəse qatlaşan hər kəsi aşiqəm. Sizi sevdiyim, aşiq olduğum kimi. Elə Fulyanı da sevirdəm, ona aşiqəm...

## ERMƏNİ BİCLİYİ

*Ermenilər həmisi  
olduğu kimi yüksədlər,  
başda keşşələr, zi-  
yalıllar, aqsaqqalları  
olmağın sekkini ra-  
zılışdırılar. Həm razı  
qaldı, iqtidara, müxa-  
lifətdə, xalqda, elə  
Ruslarda, qaldı Qərbin  
köməyi, onuda zaman  
gösərcək. Bizişə  
sevinirki mühərribə ol-  
mayacaq, halbuki 30  
ildi mühərribə, döyü-  
şürük, hələdə ali silahlı üz-üzəyilər, ve Qarabağ tam  
azad olmayıb, nəyə sevinirik? Deyillər Paşinyanın tor-  
paqları verib (guya dədəsinən qalmışdır) əksinə, Pa-  
şinyan bizim olanı tam vermedi ve başa düşəndəki  
uduzaqçı illərin qaldığı (Ermeni bıcliyi). Qaldı Rusla-  
rlar, onlarda qazandı, Ermenilər birləşdirildilər (iqtidara  
məxaliş) və onların əlinən Azərbaycanda baza  
qurdular vəssalam! Yedilər qazi, elədilər Gülna-  
zi, keşdilər Arazi, niyə qalsınlar narazı? Əziz siyasi-  
lərimiz Ermenilər haqqında proqnoz verməyin, yan-  
lış olur. Bizişə arxamız müzəffər ordumuzu, Qardaş  
Türkəyəndi, aqalmış olsa hemdə özümüzük (icimiz-  
də xanı çox olsada). Allah şəhidlərimizə rehmət elə-  
sin! Allah biza qələbəni axıracan qismət eləsin!*

## "A" hərfinin hikməti və ya birinci sınıf jurnalından başlayan məsuliyyətim

Əslində, "A" hərfindən bəhs etməyimin bir ailə tarixçəsi var, evimiz, nəsilimizə gələnlərin hamısının familiyəsi indi monim fəxr etdiyim bu "A" hərfi ilə başlayır. Nədən ki, gəlin ocağı gələn, nəslin naməni-nişançı, hərfini, qaydasını qəbul edir. Bəlo görmüşük. Ona görə də, gəlinlərdən hansısa sözü o yan-bu yana çevirəndə (təsvir və edin ki, bozən belə də olur), ərkələr, bölgəzim gor-gor arıtlıbab zarafatla deyirən ki, "Saxla, "A" hərfi birinci golir, qoy, mon danışın, sonra son danışarsan. Sanın ata familyanı B-dir, C-dir, M-dir, X-dir və sair". Yəni, birinci söz demək hückequnun Cənab Əlibala bizi vərib... Necə? Qoy, xurdalayın.

"Aa" hərfi hərbəsində, o hem de "əli" dir, hem de "alı" dir, aqçapalı, vürgulu-vürgusuz, horokəli-horoskez, bütün olıfbalar onunla başlanır. Finikiyalıları olsun, yunanları ya oroblərin, forqı yoxdur, "Aa" hərfi hər yerdə birincidir. Protosemi yazısı olsun, aramey yazıları olsun, hindilərin devanəqarı, Türk alqlarının run olıfbası olsun, saqılı vo fuqü, sağdan sola, soldan sağa, alt-alta yazılın olıfbaların hamısında "Aa" başdadır. Hələ onu demirəm ki, Əbəd hesabında "əli" hərfinin qıyməti 1-dir, deməli, yeno Birdir, birinci yerdə dərər.

Mənənin biri deyir ki, böyük "A" hərfinin qrafikası "öküz başı" deməkdir, böyük "A" hərfini torsino çevirsiniz, öküz başına oxşayın (""). Lap piktografik yazıdır. Düzü, buna görə "Aa" hərfindən hərən qorxuram da... Təsəsüf, horqliflərdən heç başın çıxmır, "A"si varmı, yoxmu, bilmirəm. Bunu el-bəla, səzgilişli dedim. VI əsrə İslam Peygəmbəri Həzərət Məhəmməd demisişdir: "Hər kim mona bir hər övrətə, man onun qırx il qulu olaram". Allahın elçisi, şübhəsiz, "Aa" hərfini nəzərdə tutub, çünki Başlangıç odur. Mənənin biri deyir ki, böyük "A" hərfinin qrafikası "öküz başı" deməkdir, böyük "A" hərfini torsino çevirsiniz, öküz başına oxşayın (""). Lap piktografik yazıdır. Düzü, buna görə "Aa" hərfindən hərən qorxuram da... Təsəsüf, horqliflərdən heç başın çıxmır, "A"si varmı, yoxmu, bilmirəm. Bunu el-bəla, səzgilişli dedim. VI əsrə İslam Peygəmbəri Həzərət Məhəmməd demisişdir: "Hər kim mona bir hər övrətə, man onun qırx il qulu olaram". Allahın elçisi, şübhəsiz, "Aa" hərfini nəzərdə tutub, çünki Başlangıç odur. Mənənin biri deyir ki, böyük "A" hərfinin qrafikası "öküz başı" deməkdir, böyük "A" hərfini torsino çevirsiniz, öküz başına oxşayın (""). Lap piktografik yazıdır. Düzü, buna görə "Aa" hərfindən hərən qorxuram da... Təsəsüf, horqliflərdən heç başın çıxmır, "A"si varmı, yoxmu, bilmirəm. Bunu el-bəla, səzgilişli dedim. VI əsrə İslam Peygəmbəri Həzərət Məhəmməd demisişdir: "Hər kim mona bir hər övrətə, man onun qırx il qulu olaram". Allahın elçisi, şübhəsiz, "Aa" hərfini nəzərdə tutub, çünki Başlangıç odur. Mənənin biri deyir ki, böyük "A" hərfinin qrafikası "öküz başı" deməkdir, böyük "A" hərfini torsino çevirsiniz, öküz başına oxşayın (""). Lap piktografik yazıdır. Düzü, buna görə "Aa" hərfindən hərən qorxuram da... Təsəsüf, horqliflərdən heç başın çıxmır, "A"si varmı, yoxmu, bilmirəm. Bunu el-bəla, səzgilişli dedim. VI əsrə İslam Peygəmbəri Həzərət Məhəmməd demisişdir: "Hər kim mona bir hər övrətə, man onun qırx il qulu olaram". Allahın elçisi, şübhəsiz, "Aa" hərfini nəzərdə tutub, çünki Başlangıç odur. Mənənin biri deyir ki, böyük "A" hərfinin qrafikası "öküz başı" deməkdir, böyük "A" hərfini torsino çevirsiniz, öküz başına oxşayın (""). Lap piktografik yazıdır. Düzü, buna görə "Aa" hərfindən hərən qorxuram da... Təsəsüf, horqliflərdən heç başın çıxmır, "A"si varmı, yoxmu, bilmirəm. Bunu el-bəla, səzgilişli dedim. VI əsrə İslam Peygəmbəri Həzərət Məhəmməd demisişdir: "Hər kim mona bir hər övrətə, man onun qırx il qulu olaram". Allahın elçisi, şübhəsiz, "Aa" hərfini nəzərdə tutub, çünki Başlangıç odur. Mənənin biri deyir ki, böyük "A" hərfinin qrafikası "öküz başı" deməkdir, böyük "A" hərfini torsino çevirsiniz, öküz başına oxşayın (""). Lap piktografik yazıdır. Düzü, buna görə "Aa" hərfindən hərən qorxuram da... Təsəsüf, horqliflərdən heç başın çıxmır, "A"si varmı, yoxmu, bilmirəm. Bunu el-bəla, səzgilişli dedim. VI əsrə İslam Peygəmbəri Həzərət Məhəmməd demisişdir: "Hər kim mona bir hər övrətə, man onun qırx il qulu olaram". Allahın elçisi, şübhəsiz, "Aa" hərfini nəzərdə tutub, çünki Başlangıç odur. Mənənin biri deyir ki, böyük "A" hərfinin qrafikası "öküz başı" deməkdir, böyük "A" hərfini torsino çevirsiniz, öküz başına oxşayın (""). Lap piktografik yazıdır. Düzü, buna görə "Aa" hərfindən hərən qorxuram da... Təsəsüf, horqliflərdən heç başın çıxmır, "A"si varmı, yoxmu, bilmirəm. Bunu el-bəla, səzgilişli dedim. VI əsrə İslam Peygəmbəri Həzərət Məhəmməd demisişdir: "Hər kim mona bir hər övrətə, man onun qırx il qulu olaram". Allahın elçisi, şübhəsiz, "Aa" hərfini nəzərdə tutub, çünki Başlangıç odur. Mənənin biri deyir ki, böyük "A" hərfinin qrafikası "öküz başı" deməkdir, böyük "A" hərfini torsino çevirsiniz, öküz başına oxşayın (""). Lap piktografik yazıdır. Düzü, buna görə "Aa" hərfindən hərən qorxuram da... Təsəsüf, horqliflərdən heç başın çıxmır, "A"si varmı, yoxmu, bilmirəm. Bunu el-bəla, səzgilişli dedim. VI əsrə İslam Peygəmbəri Həzərət Məhəmməd demisişdir: "Hər kim mona bir hər övrətə, man onun qırx il qulu olaram". Allahın elçisi, şübhəsiz, "Aa" hərfini nəzərdə tutub, çünki Başlangıç odur. Mənənin biri deyir ki, böyük "A" hərfinin qrafikası "öküz başı" deməkdir, böyük "A" hərfini torsino çevirsiniz, öküz başına oxşayın (""). Lap piktografik yazıdır. Düzü, buna görə "Aa" hərfindən hərən qorxuram da... Təsəsüf, horqliflərdən heç başın çıxmır, "A"si varmı, yoxmu, bilmirəm. Bunu el-bəla, səzgilişli dedim. VI əsrə İslam Peygəmbəri Həzərət Məhəmməd demisişdir: "Hər kim mona bir hər övrətə, man onun qırx il qulu olaram". Allahın elçisi, şübhəsiz, "Aa" hərfini nəzərdə tutub, çünki Başlangıç odur. Mənənin biri deyir ki, böyük "A" hərfinin qrafikası "öküz başı" deməkdir, böyük "A" hərfini torsino çevirsiniz, öküz başına oxşayın (""). Lap piktografik yazıdır. Düzü, buna görə "Aa" hərfindən hərən qorxuram da... Təsəsüf, horqliflərdən heç başın çıxmır, "A"si varmı, yoxmu, bilmirəm. Bunu el-bəla, səzgilişli dedim. VI əsrə İslam Peygəmbəri Həzərət Məhəmməd demisişdir: "Hər kim mona bir hər övrətə, man onun qırx il qulu olaram". Allahın elçisi, şübhəsiz, "Aa" hərfini nəzərdə tutub, çünki Başlangıç odur. Mənənin biri deyir ki, böyük "A" hərfinin qrafikası "öküz başı" deməkdir, böyük "A" hərfini torsino çevirsiniz, öküz başına oxşayın (""). Lap piktografik yazıdır. Düzü, buna görə "Aa" hərfindən hərən qorxuram da... Təsəsüf, horqliflərdən heç başın çıxmır, "A"si varmı, yoxmu, bilmirəm. Bunu el-bəla, səzgilişli dedim. VI əsrə İslam Peygəmbəri Həzərət Məhəmməd demisişdir: "Hər kim mona bir hər övrətə, man onun qırx il qulu olaram". Allahın elçisi, şübhəsiz, "Aa" hərfini nəzərdə tutub, çünki Başlangıç odur. Mənənin biri deyir ki, böyük "A" hərfinin qrafikası "öküz başı" deməkdir, böyük "A" hərfini torsino çevirsiniz, öküz başına oxşayın (""). Lap piktografik yazıdır. Düzü, buna görə "Aa" hərfindən hərən qorxuram da... Təsəsüf, horqliflərdən heç başın çıxmır, "A"si varmı, yoxmu, bilmirəm. Bunu el-bəla, səzgilişli dedim. VI əsrə İslam Peygəmbəri Həzərət Məhəmməd demisişdir: "Hər kim mona bir hər övrətə, man onun qırx il qulu olaram". Allahın elçisi, şübhəsiz, "Aa" hərfini nəzərdə tutub, çünki Başlangıç odur. Mənənin biri deyir ki, böyük "A" hərfinin qrafikası "öküz başı" deməkdir, böyük "A" hərfini torsino çevirsiniz, öküz başına oxşayın (""). Lap piktografik yazıdır. Düzü, buna görə "Aa" hərfindən hərən qorxuram da... Təsəsüf, horqliflərdən heç başın çıxmır, "A"si varmı, yoxmu, bilmirəm. Bunu el-bəla, səzgilişli dedim. VI əsrə İslam Peygəmbəri Həzərət Məhəmməd demisişdir: "Hər kim mona bir hər övrətə, man onun qırx il qulu olaram". Allahın elçisi, şübhəsiz, "Aa" hərfini nəzərdə tutub, çünki Başlangıç odur. Mənənin biri deyir ki, böyük "A" hərfinin qrafikası "öküz başı" deməkdir, böyük "A" hərfini torsino çevirsiniz, öküz başına oxşayın (""). Lap piktografik yazıdır. Düzü, buna görə "Aa" hərfindən hərən qorxuram da... Təsəsüf, horqliflərdən heç başın çıxmır, "A"si varmı, yoxmu, bilmirəm. Bunu el-bəla, səzgilişli dedim. VI əsrə İslam Peygəmbəri Həzərət Məhəmməd demisişdir: "Hər kim mona bir hər övrətə, man onun qırx il qulu olaram". Allahın elçisi, şübhəsiz, "Aa" hərfini nəzərdə tutub, çünki Başlangıç odur. Mənənin biri deyir ki, böyük "A" hərfinin qrafikası "öküz başı" deməkdir, böyük "A" hərfini torsino çevirsiniz, öküz başına oxşayın (""). Lap piktografik yazıdır. Düzü, buna görə "Aa" hərfindən hərən qorxuram da... Təsəsüf, horqliflərdən heç başın çıxmır, "A"si varmı, yoxmu, bilmirəm. Bunu el-bəla, səzgilişli dedim. VI əsrə İslam Peygəmbəri Həzərət Məhəmməd demisişdir: "Hər kim mona bir hər övrətə, man onun qırx il qulu olaram". Allahın elçisi, şübhəsiz, "Aa" hərfini nəzərdə tutub, çünki Başlangıç odur. Mənənin biri deyir ki, böyük "A" hərfinin qrafikası "öküz başı" deməkdir, böyük "A" hərfini torsino çevirsiniz, öküz başına oxşayın (""). Lap piktografik yazıdır. Düzü, buna görə "Aa" hərfindən hərən qorxuram da... Təsəsüf, horqliflərdən heç başın çıxmır, "A"si varmı, yoxmu, bilmirəm. Bunu el-bəla, səzgilişli dedim. VI əsrə İslam Peygəmbəri Həzərət Məhəmməd demisişdir: "Hər kim mona bir hər övrətə, man onun qırx il qulu olaram". Allahın elçisi, şübhəsiz, "Aa" hərfini nəzərdə tutub, çünki Başlangıç odur. Mənənin biri deyir ki, böyük "A" hərfinin qrafikası "öküz başı" deməkdir, böyük "A" hərfini torsino çevirsiniz, öküz başına oxşayın (""). Lap piktografik yazıdır. Düzü, buna görə "Aa" hərfindən hərən qorxuram da... Təsəsüf, horqliflərdən heç başın çıxmır, "A"si varmı, yoxmu, bilmirəm. Bunu el-bəla, səz

# Dövlətimizə, xalqımıza sədaqətlə, şərəflə xidmətdə keçən illər...

A dətən dostlarından yazanda bir az nostalji duyğulara üstünlük verirəm. Amma bugünkü yazında xətiləri bir kanara qoyub mövzunun mahiyətinə varmaq istiyorum. Ona görə də bu yazında mənim hansı bir məqəm unutmağım təbii sayılmalıdır. Çünkü İlqar gerçəklilikin özünü bütün yaradıcılığında və fəaliyyətində ifade etməyi üstün veribdir.

Paspordunda 1961-ci il iyun 22-de Ağdəş şəhərində anadan olduğu qeyd edilsə de, əslində Ağdəş onun ancaq ata-baba yurdudur. Gözələri bu dünyaya Bakının PirAllahı qəsəbəsində açıb, burada böyüyüb, boy-aşa çatıb. Bəlkə məhə buna görədik ki, dostum, tarixçi-jurnalist, hazırda dövlət qulluğunda çalışın İlqar Məmmədli elə ilk gündən Allah adımı kimi təmərisi. İlk təhsil alındığı PirAllahidə 168 nömrəli orta məktəbin fexi olub, şəkli, ya-ziları "Azerbaycan pioneri", "Azerbaycan gencləri" qəzetlərində çap edilib, qabiliyət ve isə tedadını müxtəlif olimpiadalarla qazandı. Ödüllərlə təsdiq edib. Əmək fəaliyyətine başlığı (o vaxtın universitetin humanitar fakultətinə qəbul olunmaq üçün iki il staj tələb edildi) və iki il gəmiliyində matros işlədiyi Xəzər Dəniz Neft Donanmasında da həmişə qabaqcılardırırsıda olub. Hətta Donanmanın PirAllahidəki rəhbərliyi onu denizçilik sahəsində ali təhsil almaq üçün Odessa Ali Denizçilər Məktəbine göndərəmkədə israr etsə de bu təklifi razılaşmayıb.

Cənubi ruhen yaradıcı insan olan İlqar Məmmədlinin arzusu yurnalıst olmaq idi. Lakin sovet dövrünün ecaib qadağaları onu sənədəni Bakı Dövlət Universitetinin jurnalistic fakultəsine təqdim etmekdən mehrum etdi. Belədə o, universitetin tarix fakultəsini seçdi və heç de yanişmadı. Axi, sonralar özünü də dedi ki, yaxşı jurnalıst olmaq üçün, yaxşı tarixçi olmaq əsas şərtləndən bərədir. Beləcə, 1980-ci ilde İlqar Məmmədli Universitetin tarix fakultəsinə qəbul imtahanlarında uğur qazandı və bizi de onunla ilk dəfə elə tələbəlik illərində tanış oldı.

Ali təhsil illərində aldığı qiymətlərin 90 faizi yaxını "əla" olsa da İlqar Məmmədli təyinatlı rayona getməyə, kənd müəllimi işləmeye qərar verdi. Beləcə, o, 1985-ci iləndən 1989-cu ilə qədər Qəbələnin Kürd kəndində tarix və ictimaiyyət müəllimi işlədi, cəmi ilənən sonra o vaxtı Qutqaşın Rayon Təhsil Səbəbəsinin ştatdankənar metodistli seçildi. İlk gündən dərin bilikləri və geniş dünyagörüşü, xeyrxalığı və səmimiyyəti sayəsində şagirdlərin sevimlisinə çevrilən İlqar müəllim kənd camaatının xəyir-səhəre yaradı, onların da hörmətinə qazanıb. "Vişka" qəzətinin redaksiyası "Azerbaycan" neşriyyatında yerləşdirildiyindən o ilər qarda demək olar her gün görüşürdü.

Eyni zamanda çalışdığı sahə ilə bağlı xəberləri, günün aktual məsələləri ilə barədə fikirlərini, sadəcə ürəyindən keçənləri vaxt tapan kimi yaxşı yəkçərək kiçik informasiya və ya məqələ şəklində müxtəlif redaksiyalara göndərən İlqar Məmmədli bir gün "Vişka" qəzətindən eməkdaş barede təkəliflər və çox düşünmədən dövlət qulluğunu jurnalıst fəaliyyətinə dəyişir. Bu o illər idi ki, "Ösrin Müqaviləsi" təzəcə imzalanmışdı, Ulu Öndər Heydər Əliyevin yeni neft strateyişi uğurla reallaşır, Bakı-Tbiisi-Ceyhan, Bakı-Örzurum kimi strateji neft-qaz kəmərləri xəyaldən həqiqətə çevrilirdi və İlqar Məmmədli xalqımızın həyatını kökündən dəyişen bu mövzuların işçiləndirilməsindən öncə cəbhə iddiə desək, yəqin ki, yanılmaz. Xüsusi hər il Bakıda keçirilən beynəlxalq neft-qaz konfranslarından və sərgilərdən hazırladığı rəngarəng reportajlar, müsahibələr, informasiyalar böyük mərasimlərə qərşidi.

"Vişka" qəzətində 12 il ərzində müxbir, şöbə redaktoru, baş redaktorun müavini vəzifələrində çalışmış İlqar Məmmədli peşəkar jur-

isleyən İlqar Məmmədli 1989-cu ilde PirAllahı qayıdır, müəllimlik fəaliyyətini doğma 168 nömrəli məktəbdə yüksək seviyyədə davam etdirir, o vaxtı Əzizbəyov Rayon Təhsil Şöbəsinin ştatdankənar metodistli seçilir, müəllimlərin avqust konfranslarında tarix fənni üzrə aparıçı metodist olur. O zamanlar elə bir dövr idik ki, ölkəmizdə milli-azadlıq hərəkatı vüset alırdı, mənəfər erməni-faşist işğalçıları-nın torpaq iddiaları getdiyi günləndər. Böyük məsələdə olan nəslini milli ruhda yetişməsi, vətənpərvərlik təribəsi istiqamətində var güclü ilə çalışan İlqar müəllim bir ziyanı kimi PirAllahının, Əzizbəyov rayonunu ictimai-siyasi həyatı ile de yaxından maraqlanıb, sovet imperiyasının mənəfər siyasetinə qarşı haqq səsesini

şəhərinə qələməsi ilə sadə əmək adamlarının, qəhrəman neftçilərinin, neft sənayesi korifeylərinin

heyət və fealiyyətinin bir sıra qəzətərin, jurnalıların və saytların sahifelerində xüsusi koloritlər yüksək etdi. Tesadüfi deyil ki, o vaxtlar 70

minlik neftçilər ailesində İlqar müəllimi tanınmayan, ona hörmət və ehtiram bəsləməyinə az-adam tapıldır. O zamanın Xoşbəxt Yusifzadə, Natiq Əliyev, Rəhman Qurbanov kimi

neft sənayesinin canlı korifeyleri İlqar Məmmədli

sında, dirçəlməsində, Bakının sayca on ikinci rayonu olsa da, qısa zaman kəsiyində on cərgələr çıxmışında, bir çox məsul tədbirlərin

təşkilində var qəvvəsi ilə çalışmış İlqar Məmmədli, eyni zamanda Yeni PirAllahı haqqında,

onun zəngin tarixi, bu günkü uğurları və para-laq perspektivləri haqqda hazırlanmış iki kitab

da müəllifi oldu.

İlqar müəllimin təşkilatlı bacarığını və is-

tedadını, zəngin tecrübəsinə nəzərə alan ra-

yon rəhbəri 2014-cü ilde ona özünü yenidən

sahadə sima-nığı teklif etdi və beləce o, Qaç-

qınları və Məcburi Köçkünər İşleri üzrə

Dövlət Komitəsinin PirAllahı rayon sektorunun

müdiri vəzifəsini təyin edildi. Son 7 ilde PirAllahıda məskunlaşmış məcburi köçkünər gündəlik qayğıları ilə məşğul olan, qıraqçı çı-

xan problemlərinin hell edilməsindən əlindən

gelənə əşrigəmən İlqar müəllim onların

nəinki hörmətinə və ehtirəmə, eyni zamanda

etimadını da qazana bilmüşdür. Deyilənə görə

indiyədək İlqar müəllim müraciət etmiş heç

bir məcburi köçkün onun qəbulundan narazı

qayıtmamışdır. Həmsöhbət olduğumuz məcburi köçkünər söyuledikləri de bunu təsdiq

edir.

Kəlbəcərdən olan məcburi köçkün Abba-

səliyəvi Afitab: - Mənim həyət yoldaşım

2017-ci ilde vəfat edib, məktəblə olan qızımı

tək böyüdüram. Özüm 4 dəfə qara cıyar və

mədedən əməliyyat olduğunu təşkilat-

läye bilmirəm. Tak dolanış yerim qızımın

atmasını itirdiyi üçün aldığı müavinen iddi ki,

onu da 2020-ci ilin dekabrında qəfillən-

kəsdi. İki nəfər qaldı 60 manat çörək

pulunun ümidi. Ondan İlqar müəllime

müraciət etdi. O derhal bir sira təşkilat-

läye eləqə saxladı, 142-yə, DOST-2-yə zəng

etdi, mənim adımdan arıza yazi, düz 4 ay

əbiziyla birgə hüquqlarımızın bərpası üçün

müraciət apardı və nehayət apredə müvə-

ərəbən bərpə edilməsinə nail oldu. Mən latin

əlifbasını bilmirəm, kirill gürc-bəla oxuy-

ram. İlqar müəllim, bu təmənnəsiz və təv-

zökər insan olmasa yadda men edərdim?

Mən ondan raziyam. Allah ondan razi

olsun.

Füzuli məcburi köçkünü İbrahimov Rasim:

- İlqar müəllim çox səmimi və leyaqətli onşadır,

bütün köçkünər onu belə tənyir. Hər bir köç-

künə qarşı diqqətlidir, insanı dinləmək, dərđi-

na sərik olmaq, problemləri öz problemi kimi

qəbul edib həlliine çalışmaq, anında lazımi

məsləhətləri vermək elə bil onun alın yazısı-

dır. Məcburi köçkünər evi vələndə bəzədə

3 nəfər idik və bize 2 otaq düşürdü. Lakin

ikinci usaqı da nəməzid idik. Onda İlqar

müəllim məsləhət gördü ki, lazımi sənədləri

toplayıb Qaçqınkomaya müraciət edim. İlqar

müəllim deyin kimi de etdim və bize 3 otaq

verdim. Mən savadsız adamam, İlqar müəllim

olmasayındı indi iki körpə uşaqla 2 otaqda ezi-

yət çekirdik.

İlqar Məmmədli köçkünü İbrahimov Rasim:

- İlqar müəllim çox səmimi və leyaqətli onşadır,

bütün köçkünər onu belə tənyir. Hər bir köç-

künə qarşı diqqətlidir, insanı dinləmək, dərđi-

na sərik olmaq, problemləri öz problemi kimi

qəbul edib həlliine çalışmaq, anında lazımi

məsləhətləri vermək elə bil onun alın yazısı-

dır. Məcburi köçkünər evi vələndə bəzədə

3 nəfər idik və bize 2 otaq düşürdü. Lakin

ikinci usaqı da nəməzid idik. Onda İlqar

müəllim məsləhət gördü ki, lazımi sənədləri

toplayıb Qaçqınkomaya müraciət edim. İlqar

müəllim deyin kimi de etdim və bize 3 otaq

verdim. Mən savadsız adamam, İlqar müəllim

olmasayındı indi iki körpə uşaqla 2 otaqda ezi-

yət çekirdik.

Karantin rejimi dövründə 360 nəfərə saxta arayış verən şirkət rəhbəri həbs edildi

Koronavirus infeksiyasiyin yayılması qarşısının alınması məqsədi ilə tətbiq olunan xüsusi karantin rejiminin tədbirlərinin pozulması halları ilə bağlı daxil olmuş müraciət əsasında Yevlax rayon prokurorluğununda araşdırma aparılıb.

Yevlax rayon prokurorluğunundan Trend-

ə verilən məlumatda göre, "Əmələkin Qiymətləndirilməsi" MMC-nin rəhbəri Ruhiin

Qaraçovun xüsusi karantin rejiminin təbə-

lərlərinə zidd olaraq Yevlax rayon və

ona ətraf rayonlarda yaşayan əmələklərdən

360 nəfər şəxsin karantin rejimi dövründə

sərbət hərəkət etmələrinə imkan yarat-

maq üçün həmən şəxslərin adlarına saxta

əmək müqavilələri bağlayaraq 2020-ci ilin

avqust-dekabr aylarında tamam niyyəti ilə

Əmələ və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləndirilmiş elektron infor-

masiya sistemindən daxil edib.

Faktla bağlı Yevlax rayon prokurorlu-

larda Cinayət Məcəlləsinin 139-1.1-ci

(epidemiya səyəhət rejiminin, sanitariya-gi-

giyena və ya karantin rejiminin pozul-

ması) və 320.1-ci (resmi sənədləri, dövlət</



# Ürək dərməni: Əriyin faydalari və zərərləri

Artıq bağlarda-bağçalarda meyvelerin müxtəlif çeşidləri dəyiş. Gilənar, alça, gilas, ciyələk, ərik və sair meyvələr artıq bazarlarda necə deyərlər, "ayaq tutub yeriyir". Adıgedən meyvelərin hər biri haqqında geniş yazı yazaraq onların faydalalarını zərərlərinə sınaq etdirməyi qələbdər.

Bu gün isə erikden danişacaq! Çini alimler elmi araşdırılardan sonra sübut ediblər ki, bütün meyvelər arasında erik insan üçün üçün en faydalı meyvədir. Tərkibinin kaliumlu zəngin olmasına görə bu meye ürək-damar sistemini normal tonusunda saxlayır ve bir çox xəstəliklərin yaranmasına qarşı mübarizə aparırlar. Ərik (Armeniac Scop.) cinsi başlıca olaraq Şərqi, Mərkəzi, Orta və Kiçik Asiyada, hemçinin Qafqazda, yayılmış 8 növü birləşdirir. Bu növlərdən yalnız biri-adi ərik mədəni hələcərlərdir.

**Adı ərik (Arvulqaris Lam.) yabanı halda Orta Asiya və Cində yayılmışdır. Adı ərik çox qədimdən meyve bitkisi kimi becərilir. Həla erməzindən 4 il əvvəl ərik Cində mədəni halda becərlirmiş, sonralar "İpal yol" vasitəsilə On Asiyaya (Iran, Güney Qafqaz, Kiçik Asiya) yayılmışdır.**

Maraqlı ve eyni zamanda gülməli bir bir faktı nəzərinizə catdırmaqdan kecmək olmaz. Ərik də erməni təcavüzünən qurbanı olub:

Ermənen tarixçiləri tarix faktları saxtalasdırmaqla əriyin latin adının (Armeniac) Ermənistana bağlılığını sübut etməye çalışırlar. T.Talibov və S.Babayevanın (1997) dünən tarixçilərinə istinadən göstərdiyi kimi, "Ar-mannu" topónimini Suriya ərazisindən və bu topónim hele e.e. III minillikde Elba yazılarında xatirələndişdir.

Hemin dövrde bütövlükde Suriya ərazisindən nəinki erməni, hətta heç bir Hind-Avropa mənşəli tayfa olmayırdı. Akkadca "ərih" mənasında "armannu" sözü işlədilər, ermənilər (haylar) hələ indiki Ermənistən ərazisindən gelməmişdilər.



Azərbaycan dilində "ərik" türk mənşəli orta Asiya xalqlarında olan "uryuq" sözünün az fəqli tekrarıdır. Sortları: Əriyin dünya məqyasında 2000-dən artıq sortu vardır. Dünyada ərik istehsal edən bəzi qabaqcıl ölkələrdə yetişdirilən və iqtisadi cəhət-

erik, qısa isə - ərik qurusu. Yeri gelmişken, ərik qurusunun tərkibində kalium daha çox miqdardadır. Lakin nezərən ki, ərik qurusu şekerlər de zəngindir.

Kalium elementi hipertoniyanın eziyyət çəkən insanların üçün çox xeyiridir. Kalium orqanızını artıq məyənən azad edir ki, bunun natürcəsində üreyin və böyrəklərin fealiyyəti yaxşılaşır.

Kaliumla yanaşı ərik magnezium və fosfora zengindir. Bu elementlər beynində gedən mübadilə prosesləri, yaddaşı və diqqəti yaxşılaşdırır.

**Ərik yod və dəmirə də zəngindir. Yod qalxınvari vəzi xəstəliklərinin profilaktikasıdır, insanın intellektini yaxşılaşdırır. Dəmir isə anemiyadın eziyyət çəkən insanların üçün çox xeyirlidir.**

**Ərik pektinində də zəngindir. Buxeyrili birləşmə orqanızını zıyanlı maddələrdən (şakalar, toksinlər, azad radikalalar) təmizləyir.**

Ərik A vitaminı ile zengindir. Bu vitamin immuniteti və görməni yaxşılaşdırır. Elmədə səbüt olub ki, əriyin müntəzəm qəbulu insan orqanızını xərçəng işlərindən qoruyur.

Ərik usaqalar üçün çox xeyirlidir. Əriyin tərkibində olan xeyrili maddələr usaqlarda boyatma prosesləri stimullaşdırır.

Ərik qəbizzlikdən eziyyət çəkən insanlar üçün da çox xeyirlidir. Qəbizzliklə mübarizədə həm təze, həm de quru erikdən istifadə etmək olar. Kosmetologiyada da əriyindən çox geniş istifadə olunur. Əriyin deriye olan cavanlaşdırıcı təsiri çoxdan sübut olub. Əriyin əsasında kosmetik kremlər və maskalar istehsal olunur. Əriyin tumları bir çox skrablara daxildir.

Ev şəraitində əriyindən çox təsirli cavanlaşdırıcı maskalar hazırlanmışdır. Bunun üçün bir neçə dəyməş erik 1 çay qaqışlı qaymaqla qarışdırılır və deriye cekilir. 20 dəqiqədən sonra üzünüzü ilis su ilə yuyun.

**Sonda: Ərik deyib Ordubadın dəməsk, bu ola böyük günah!**

Əntiqə Rəşid

Ərik kalium elementi ile zengindir. Kalium isə üreyimizin en sevimli mikroelementidir. Bu sebəbdən əriyin fealiyyətində pozulmaları olan insanlar bu meyvəni hər gün yeməlidir: yaday - təzə

## Əriyin faydalari

Ərik kalium elementi ile zengindir. Kalium isə üreyimizin en sevimli mikroelementidir.

Bu sebəbdən əriyin fealiyyətində pozulmaları olan insanlar bu meyvəni hər gün yeməlidir: yaday - təzə

Düşünüb daşındım bir nəğmə yazım,  
Mayası Qarabağ, sözü Qarabağ.  
Hər kəsin ocağı özüne şirin,  
Mənim ocağımın közü Qarabağı..

Hörmetli oxucular, bu misralar bir ağısal müellimin, keçmiş bir döşüsünün, bir qazının iç dünyasından təsadüfən qopub galmayıbdir. Bu misralar doğma Qarabağımızın sonsuz sevgisinin, milli isteyin nəğməsidir, tablosudur. Semimi deyim ki, bu misralar yazacağım yazıya yol bələdçi si olacaq.

Bəri başdan deyim ki, Vətənəmizi sevənləri, insana və insanlıqçı qiyət verməyi bacarıcları, həllalliq yaşayışları, xalqının və milletinin adını ucaşdanları, elm, sənət və peşə sahiblərini tanımıq və tanıtmağı özüme mənəvi borc bilməşim.



...Bakıdan Şuşaya gedəcək avtobus karvanı gecə saat 12-də Filarmoniyanın arxasındaki bağdan yola düşdü. Sürűcünün yanındakı boş yerdə Fəxreddin müəllim eyleşdi və yol bələdçimizi olacağını bildirdi. Həqiqət də o, Bakıdan Şuşaya uzanan yolları çox yaxşı təniridi. Adama elə gelirdi ki, yolların xəritəsini də elə onun özü çəkmədi. Fəxreddin müəllim yol boyu birinci Qarabağ mühərbiyində keçdiyi çətin döyüş yollarından, Şuşanın müdafiəsindən yaradılmış özünü müdafiə körkülülərindən, 816 nömrəli hərbi hissənin rəsmlişədirilmiş körkülülərinin Şuşada, Ağdərə, Ağdamda və Kelbəcərdə keçdiyi döyüş yollarından, itirdikləri və saq qalmış döyüşçü dostlarından, Dağlıq Qarabağda yaradılmış Xüsusi Teşkilat Komitəsinin

## Amali Vətən sevgisi olan müəllimin - qazinin yazısın yollarda yazdım...

Bu yazida da ənənəmə sadıq qalaraq 40 ildən çox Vətən övladlarının təhsilində, vətənpervərlik təriyəsində xidmət göstərən, bir sözələ, (1988-1992-ci illərdə - bərinci Qarabağ mühərbiyindən Şuşanın və onun kəndlərindən, hələ, Kərgicəhanın, Kosaların, Ağdərənin, Ağdamın, Ağstəpənin və Kelbəcərin müdafiəsindən) Ermenistən silahlı qüvvələrinə qarşı silahlar qonaq qəzisidir. Bədən üzvlərindən qələp və qələp yarışmışdır. Onun ömrü yolu yazılaq çoxu məndən de yaxşı təniridi.

**Men bu insam 1980-ci ilda Şuşadakı 3 nömrəli internat məktəbində işlədiyi vaxtlardan təniriyi. Sarbəst güləş üzrə maşqçı olmuşdu. Məktəblərdə "Azerbaycan dil" və "Ədəbiyyat" fənlərindən dərs deyirdi. Şair tabiblər olduğu üçün "Vaqif çəməsi" ədəbi birliliyinə poeziya məciislerindən de istirak edirdi.**

## Şuşadan

ayre düşdürüyümüz 30 il yaxın məddətindən bir-iki dəfə rastlaşdırırdı. Həmin görüşlərimizdə de bir qayda olaraq işğal altındakı el-əbalarımızın üzək gələndən menzərlərindən, mecburi köçkünərlərinin doğma urdlarımızı qayğı arzulurdu, dəşən üzərindən qalaçağımız qələbən söz-söhbət aşmışdı...

Şapının vaxtında tez ağarması, yaşınin olduğundan çox görünüşün el-oba tığından, vətən həsrətindən, keçirdiyi mənvi sarsıntılarından, gənc oğlunun heyədən vaxtsız köçməsindən irəl gelmişdi. Təkcə səsi, meşrū baxışı, semimiyi, təvəzükkarlığı, Vətənənən sonsuz sevgisi, mənur düşmənə nifreti neccə var eləcə istidinən yazını yaşı bilərsən," - demişdi.

**Kiçik arayış:**  
**Səfərov Fəxreddin Mətləb oğlu 1952-ci ilde Füzuli rayonunun aşağı Yağlıvənd kəndində anadan olub. Dediyiənən "Pənaheli" xanın yaxın silahdaşı Şəmsi vənəsindənindir.**

Orta təhsilini doğuldugundan kənd məktəbindən alıb. 1974-cü ilde Həsən bəy Zərdablı adına Gence Pedaqoji İnstitutunun filofiliya fakültəsini bitir. 1975-1976-ci illərdə Almaniyada hərbi xidmətədə olub. 1976-ci ilde Şuşa şəhər 3 nömrəli internat məktəbinə müəllim təyin olunub, 1978-ci ilde şuşa xanımı aile qurub gözəl övdətlər və nevələr sahibi olan bəi gənc nəslənə nümunə göstərlər bilər. 1992-ci ilin 8 may (Şuşanın Ermenistən silahlı qüvvələrinə qarşı edildiyi) günündək 3 nömrəli internat məktəbində işləyib.

Allahın qisməti sayesinde may ayının 12-13-də Azərbaycanın Mədəniyyət Paytaxtı adlanan Şuşa şəhərinin Cıdır düzündə (evimizin on addımlığında) keçiriləcək "Xəribülə" musiqi festivalına dəvet alan, gələrdən qələbəyənən qazanılmışdır.

Orta təhsilini doğuldugundan kənd məktəbindən alıb. 1974-cü ilde Həsən bəy Zərdablı adına Gence Pedaqoji İnstitutunun filofiliya fakültəsini bitir. 1975-1976-ci illərdə Almaniyada hərbi xidmətədə olub. 1976-ci ilde Şuşa şəhər 3 nömrəli internat məktəbinə müəllim təyin olunub, 1978-ci ilde şuşa xanımı aile qurub gözəl övdətlər və nevələr sahibi olan bəi gənc nəslənə nümunə göstərlər bilər. 1992-ci ilin 8 may (Şuşanın Ermenistən silahlı qüvvələrinə qarşı edildiyi) günündək 3 nömrəli internat məktəbində işləyib.

2007-2009 illər arasında NTV-də Pınar Kür, Çiğdem Anadı və Aysun Kayacı ilə "Gəlin, yanınızda olaq" adlı bir şou şəvərində aparıclığı etdi.

O, yazar və teatr aktrisi Aysel Gürel və yaxın放射性 journalist Vədat Ebrem (Akın) ilk övladı, ondan sonra qurub gözəl övdətlər və nevələr sahibi olan bəi gənc nəslənə nümunə göstərlər bilər. 1992-ci ilin 8 may (Şuşanın Ermenistən silahlı qüvvələrinə qarşı edildiyi) günündək 3 nömrəli internat məktəbində işləyib.

2008-ci ilin iyul ayında Atif Yılmazın

"Adı Vasfiyə" və "Aaa Belinda" filmlərində oynadığı üçün "Deli Kan" kimi dənə bacarıqlı və iddialı film lərde çökildi. Bir çox kino aktörələrinin çəsəd etmədiyi çotin rollerlər götürürək qadın olmasına qorxmaya və problemləri özüntüyən həll etmək istəyən qadın tipini yaratdı. Bu dövrdəki filmlərinə "Göl" (1982), "Şalvar davası" (1983), "Messi yataq" (1984), "Fahriye Abla" (1984), Dul qadın (1985), "Adı Vasfiye" (1985), "Ürkəklər Kralıçası" (1986), "Aah Belinda" (1986) daxildir. ), "Xalam" (1986), "Astılmış qadın" (1986), "Afife Jale" (1987) və "Arabesk" (1988).

O, yazar və teatr aktrisi Aysel Gürel və yaxın放射性 journalist Vədat Ebrem (Akın) ilk övladı, ondan sonra qurub gözəl övdətlər və nevələr sahibi olan bəi gənc nəslənə nümunə göstərlər bilər. 1992-ci ilin 8 may (Şuşanın Ermenistən silahlı qüvvələrinə qarşı edildiyi) günündək 3 nömrəli internat məktəbində işləyib.

Qeyd edək ki, uzun illər müsəlmanı və yaxın放射性 journalist Vədat Ebrem (Akın) ilk övladı, ondan sonra qurub gözəl övdətlər və nevələr sahibi olan bəi gənc nəslənə nümunə göstərlər bilər. 1992-ci ilin 8 may (Şuşanın Ermenistən silahlı qüvvələrinə qarşı edildiyi) günündək 3 nömrəli internat məktəbində işləyib.

2008-ci ilin iyul ayında Atif Yılmazın

"Adı Vasfiyə" və "Aaa Belinda" filmlərində oynadığı üçün "Deli Kan" kimi dənə bacarıqlı və iddialı film lərde çökildi. Bir çox kino aktörələrinin çəsəd etmədiyi çotin rollerlər götürürək qadın olmasına qorxmaya və problemləri özüntüyən həll etmək istəyən qadın tipini yaratdı. Bu dövrdəki filmlərinə "Göl" (1982), "Şalvar davası" (1983), "Messi yataq" (1984), "Fahriye Abla" (1984), Dul qadın (1985), "Adı Vasfiye" (1985), "Ürkəklər Kralıçası" (1986), "Aah Belinda" (1986) daxildir. ), "Xalam" (1986), "Astılmış qadın" (1986), "Afife Jale" (1987) və "Arabesk" (1988).

Qeyd edək ki, uzun illər müsəlmanı və yaxın放射性 journalist Vədat Ebrem (Akın) ilk övladı, ondan sonra qurub gözəl övdətlər və nevələr sahibi olan bəi gənc nəslənə nümunə göstərlər bilər. 1992-ci ilin 8 may (Şuşanın Ermenistən silahlı qüvvələrinə qarşı edildiyi) günündək 3 nömrəli internat məktəbində işləyib.

2008-ci ilin iyul ayında Atif Yılmazın

"Adı Vasfiyə" və "Aaa Belinda" filmlərində oynadığı üçün "Deli Kan" kimi dənə bacarıqlı və iddialı film lərde çökildi. Bir çox kino aktörələrinin çəsəd etmədiyi çotin rollerlər götürürək qadın olmasına qorxmaya və problemləri özüntüyən həll etmək istəyən qadın tipini yaratdı. Bu dövrdəki filmlərinə "Göl" (1982), "Şalvar davası" (1983), "Messi yataq" (1984), "Fahriye Abla" (1984), Dul qadın (1985), "Adı Vasfiye" (1985), "Ürkəklər Kralıçası" (1986), "Aah Belinda" (1986) daxildir. ), "Xalam" (1986), "Astılmış qadın" (1986), "Afife Jale" (1987) və "Arabesk" (1988).

Qeyd edək ki, uzun illər müsəlmanı və yaxın放射性 journalist Vədat Ebrem (Akın) ilk övladı, ondan sonra qurub gözəl övdətlər və nevələr sahibi olan bəi gənc nəslənə nümunə göstərlər bilər. 1992-ci ilin 8 may (Şuşanın Ermenistən silahlı qüvvələrinə qarşı edildiyi) günündək 3 nömrəli internat məktəbində işləyib.

2008-ci ilin iyul ayında Atif Yılmazın

"Adı Vasfiyə" və "Aaa Belinda" filmlərində oynadığı üçün "Deli Kan" k